

# QUYU GEOFİZİKİ TƏDQİQAT MƏLUMATLARINA ƏSASƏN ANOMAL YÜKSƏK MƏSAMƏ TƏZYİQİNİN PAYLANMA XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ

(*Səngəçal – Duvanni – Xərə-Zirə adası – Bulla-dəniz sahələri timsalında*)

**H.İ.Şəkərov<sup>1</sup>, Ə.İ.Xuduzadə<sup>2</sup>, M.M.İsgəndərov<sup>1</sup>, C.S.Abbasov<sup>1</sup>,**

**A.H.Abuzərova<sup>1</sup>, Y.H.Kərimova<sup>1</sup>**

<sup>1</sup>*SOCAR "Nefiqazelmətədqiqatlayihə" İnstitutu, <sup>2</sup>"Azneft" İstehsalat Birliyi*

*Məqalədə Səngəçal - Duvanni - Xərə-Zirə - Bulla-dəniz yataqlarının quyu kəsilişlərində anomal yüksək məsamə təzyiqinin qiymətləndirilməsi üsulları və sahə boyu paylanması xüsusiyyətlərinə baxılmışdır. Quyu geofiziki tədqiqat məlumatlarına əsasən məsamə təzyiqi qiymətləndirilmiş və stratigrafik bölgülərə görə təhlil edilmişdir. Daha sonra tədqiqat sahəsində anomal yüksək məsamə təzyiqinin üst sərhədinin (tavanının) dəyişməsi və hipsometrik dərinliklər üzrə paylanması xüsusiyyətləri öyrənilmişdir.*

*Sahələr üzrə təbii gərginlik sahəsinin lokal və regional miqyasda tədqiqi onun ayrı-ayrı tektonik bloklarda müxtəlif qiymətlərlə dəyişdiyini, təzyiq qradientlərinin isə yüksək olduğunu göstərmişdir. Daha dərin qatlarda (5000-6000 m) qalıq lay təzyiqinin paylanması tektonik zonaların istiqaməti ilə konfiqurasiya baxımından uyğun gəldiyi müəyyən edilmişdir.*

**Açar sözlər:** quyu geofiziki tədqiqat üsulları, anomal yüksək məsamə təzyiqi, proqnozlaşdırma, qazima parametrləri, maneəsiz qazima

## Giriş

Dərin qatları öyrənən zaman axtarış-kəşfiyyat işlərində çox vaxt anomal yüksək məsamə təzyiqi (AYMT) ilə bağlı bir sıra çətinliklərlə qarşılaşmaq olur ki, bu da quyu qazima və karotaj işlərinin aparılması, karbohidrogen yataqlarının işlənməsini çətinləşdirir, eyni zamanda quyuda və onun yaxın ətrafında müxtəlif mürəkkəbləşmələrə (tutulmalara, dağıntılar, uçqunlara, yanğınlara və s.) səbəb olur. Tədqiqat sahələrinin kəsilişlərində anomal yüksək məsamə təzyiqlərini düzgün qiymətləndirmədən qazima işləri aparıldığda qarşıya çıxan problemləri və yaranan mürəkkəbləşmələri arađan qaldırmaq çətin olur [1]. Ona görə də qalın çöküntü kompleksində anomal yüksək məsamə təzyiqinə malik zonaların düzgün proqnozlaşdırılması və ayrılması, onların kəsiliş və sahə üzrə paylanması xüsusiyyətlərinin öyrənilməsi quyu qazima işlərinin normal və maneəsiz yerinə yetirilməsinə və kəsilişlərində məhsuldarlığın düzgün qiymətləndirilməsinə imkan yaradır.

## Anomal yüksək məsamə təzyiqinin təyini üsulları

AYMT-nin əmələ gəlmə və paylanması xüsusiyyətlərinin öyrənilməsində geofiziki üsulların, xüsusəndə "quyu geofiziki tədqiqat" (QGT) üsulunun rolü böyükdür. QGT məlumatlarına görə laylarda AYMT-nin öyrənilməsi üçün əsasən üç üsuldan

istifadə olunur: "Gilin normal sıxlışma əyrisi", "Ekvivalent dərinliklər", "Kompressiya əyriləri" üsulları [2]. Bu üsulların hər üçü vahid fiziki xüsusiyyətlərə əsaslanır və bir-birindən kiçik dərinliklərdə və mürəkkəb geoloji şəraitlərdə yerinə yetirilmə xüsusiyyətlərinə görə fərqlənirlər.

AYMT-nin intervallar və zonalar üzrə öyrənilməsində, kecid intervallarının müəyyən edilməsində "ekvivalent dərinliklər" üsulunun üstünlükləri var. Bu üsul digər üsullara nisbətən mürəkkəb quruluşlu kəsilişlərdə məsamə təzyiqinin paylanmasından sahə üzrə dəyişmə xüsusiyyətlərinin düzgün qiymətləndirilməsində mühüm rol oynayır. Burada hər quyu üçün tədqiqatlar geofiziki kəmiyyətlərin uyğun qiymətlərinə görə normal sıxlışmış gil xəttinin keçirilməsi ilə yerinə yetirilir və AYMT zonası ayılır. Daha sonra kəsiliş üzrə gil laylarının xüsusi elektrik müşqavimətindən ( $\rho_{gil}$ ), qazima məhlulunun xüsusi elektrik müşqavimətindən ( $\rho_c$ ) və xüsusi çəkisindən ( $\eta$ ), müşqavimətlər nisbətindən ( $\rho_{gil}/\rho_c$ ), lay suyunun mineralizasiya xüsusiyyətlərindən ( $K$ ), temperatur əmsalından ( $T$ ), süturların orta və effektiv sıxlığından ( $\gamma_{or,six}$ ,  $\gamma_{ef,six}$ ), qazima məhlulun xüsusi elektrik müşqavimətinin dərinlikdən və temperaturdan asılı dəyişmə xüsusiyyətlərindən ( $\rho_{cl}$ ), lay suyunun müşqavimətinin qradient qiymətlərindən istifadə olunaraq effektiv ( $g \cdot \gamma_{ef,s} \cdot \eta \cdot H_e$ )

və geostatik  $g \cdot \gamma_{\text{ors}} \cdot H$  təzyiq hesablanır, hər tədqiqat layı üçün anomal yüksək məsamə təzyiqi aşağıdakı düsturla təyin olunur:

$$P_a = g \cdot \gamma_{\text{ors}} \cdot H - (g \cdot \gamma_{\text{ef,s}} - \eta) \cdot H_e \quad (1)$$

Bu baxımdan mürəkkəb geoloji quruluşa malik və dərinlik kəsilişlərində neft-qaz ehtiyatları yüksək olan Səngəçal – Duvanni – Xərə-Zirə adası – Bulla-dəniz sahələrində “Ekvivalent dərinliklər” üsulu ilə AYMT-nin paylanması xüsusiyyətlərinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

#### *Anomal yüksək məsamə təzyiqinin paylanması xüsusiyyətləri*

Tədqiqat obyektində lay təzyiqlərinin ən intensiv inkişaf etdiyi sahələrdən biridir. Burada AYMT-nin paylanması xüsusiyyətlərinin öyrənilməsi üçün ilk önce sahədə qazılmış çoxsaylı dərin quyu karotaj materialları araşdırılmış və kəsilişlərində anomal yüksək məsamə təzyiqi təyin edilmiş və müvafiq qrafiklər, sxemlər qurulmuşdur [3,4]. Bulla-dəniz sahəsi 78 sayılı quyu kəsilişindən alınmış nəticələr nümunə kimi göstərilmişdir (*cədvəl, şəkil 1*). Alınmış nəticələrdən məlum olur ki, 78 sayılı quyuda AYMT-nin üst sərhədi 1250 m dərinlikdə stratiqrafik bölgü üzrə Abşeron mərtəbəsindən başlayır və kəsiliş intervallarında müxtəlif qiymətlərlə dəyişir. AYMT-nin üst sərhədində məsamə təzyiqi 150 atm, qradiyenti 0.121 atm/m, geostatik təzyiq 252 atm, qradiyenti 0.201 atm/m, effektiv təzyiq 100 atm, qradiyenti 0.080 atm/m-ə bərabərdir. Quyunun dibində, yəni Məhsuldar qat çöküntülərinin QD lay dəstəsində (5903 m dərinlikdə) məsamə təzyiqi 1235 atm, qradiyenti 0.209 atm/m, geostatik təzyiq 1357 atm, qradiyenti 0.229 atm/m, effektiv təzyiq 122 atm, qradiyenti 0.020 atm/m təşkil edir.

“Ekvivalent dərinliklər” üsuluna görə gillərdə hesablanmış məsamə təzyiqin qradientlərinin, qazma gil məhluluna görə hidrostatik təzyiqin faktiki qradientəri ilə müqayisəli analizləri aparılmış, dərinlikdən asılılıq qrafikləri qurulmuşdur (*şəkil 2*). Alınmış nəticələrin təhlilləri göstərir ki, AYMT-nin üst sərhədindən quyunun dibinə kimi (1250-5903 m dərinlikdə) məsamə təzyiqinin qradiyent qiymətləri 0.120-0.209 atm/m, qazma gil məhluluna görə hidrostatik təzyiqin qradiyent qiymətləri isə 1.590-2.160 q/sm<sup>3</sup> arasında dəyişir. Buda onu göstərir ki, gil laylarının fiziki xassələrinə görə hesablanmış və qazma gil məhluluna görə təyin

olunmuş qradientlər ümumi qanuna uyğunluğa tabedir və kəsiliş boyu dəyişən qiymətləri bir-birlərini təsdiqləyirlər, yəni aralarında düz mütənasiblik mövcuddur.

Aparılmış hesablamalara əsasən əldə edilmiş məlumatlara görə anomal yüksək məsamə təzyiqinin üst sərhədinin (tavanının) hipsometrik dərinlik kəsilişlər üzrə paylanması və sahələr üzrə dəyişməsi sxemi tərtib edilmişdir (*şəkil 3*).

Sxəmdən göründüyü kimi AYMT-nin üst sərhədi struktur sahələr üzrə 600-2200 m dərinlik intervallarında dəyişir. Burada o, əsasən struktur sahələrin qalxım zonalarında paylanır və bəzən isə qalxımların tağından uzaqlaşaraq kəsilişlə aşağı enir.

Sahələr üzrənən quyuların yerləşmə vəziyyətindən və stratiqrafik xüsusiyyətlərində asılı olaraq qeyd etmək olar ki, AYMT zonasının üst sərhədi əsasən Abşeron çöküntülərinin üst və alt qatlarını, eyni zamanda Ağcagıl və bəzi quyularında isə Məhsuldar qat çöküntülərinin üst mərtəbələrini əhatə edir və müxtəlif qiymətlərlə səciyyələnir. Burada təzyiq qradiyenti qırılma zonalarına yaxınlaşdıqca kəskin dəyişərək artır və bəzi quyularında hətta 0.230 atm/m-ə çatır.


AYMT-nin izodərinliklər sxemindən məlum olur ki, təkcə Bulla-dəniz yatağının tağla yaxın və tağ hissələrində AYMT-nin üst sərhədi 700-1000 m dərinliklərdə müəyyən edilirsə, strukturun qanadlarında bu kəsilişlə aşağıya düşərək 1100-1500 m, bəzi quyularında isə hətta 1825 m dərinliklərdə müşahidə edilir. Burada AYMT-nin yüksəlməsi tektonik qırılma zonalarında müəyyən edilir. Əgər Səngəçal yatağının qərb hissəsində qırılma zonasında AYMT-nin üst sərhədi 1100-1400 m arası dərinlik intervallarında dəyişirsa, yatağın şərqi qanadında bu təxmin olaraq 1400-1700 m dərinliklərdə müşahidə olunur. Xərə-Zirə yatağının şərqi hissəsində AYMT-nin üst sərhədi 1200-1400 m dərinlik intervallarında dəyişir, yatağın qərb qanadında bu 1300-1500 m dərinliklərdə müşahidə olunur. Analoji hal Duvanni-dəniz yatağında da müşahidə olunur. Yatağın qərb hissəsində AYMT-nin üst sərhədi 1700-2000 m dərinlik intervallarında dəyişir, yatağın şərqi hissəsində bu 1400-1700 m arasında dəyişir.

*Anomal yüksək məsamə təzyiqinin geotektonik şəraitdən asılı olaraq dəyişməsi* Səngəçal - Duvanni - Xərə-Zirə adası – Bulla-dəniz tədqiqat sahələrində AYMT-nin üst sərhədinin sahələr üzrə dəyişməsi sxemlərinə baxdıqda böyük miqyasda dərin qatlarda


**Bulla-dəniz sahəsi 78 sayılı quyu kəsilişində anomal yüksək məsamə təzyiqinin stratiqrafik komplekslərə görə dəyişməsi**

Stratiqrafiya	H, (interval) m	$\rho_{\text{gr}}$ , Omm	T, °C	$\rho_c$ , Omm	$\rho_{\text{gr}}/\rho_c$	$\rho_{\text{gr}}^t$	$\rho_{\text{gr}}^{10}$	H <sub>c</sub>	$\gamma_{\text{or. saz}}$ , q/sm <sup>3</sup>	$\gamma_{\text{eff. saz}}$ , q/sm <sup>3</sup>	$(0.1 \cdot \gamma_{\text{eff. saz}} - \eta) \cdot H_c$	$0.1 \cdot \gamma_{\text{or. saz}} \cdot H$	P <sub>max</sub> , atm	$\eta$ , atm/m
IV dövr	272-714	1,541	30,16	0,505	3,045	1,335	1,681	460	2,10	1,68	48,56	100,3	51,74	0,104
Ab. mər.	815-1305	0,9	55	0,325	2,76	0,81	1,55	600	2,11	1,97	56,4	472	416	0,185
Ağ. mər.	1530-1600	0,7	49	0,36	1,94	0,66	1,15	250	2,06	1,82	191,75	344	324	0,194
MQ	1600-1903	1,442	82,06	0,247	6,162	1,119	3,44	1530	2,229	2,235	193,98	975	781	0,179
V	5000-5150	2,491	92,75	0,225	11	1,775	6,1	2455	2,275	2,434	345,5	1156	810	0,159
VII	5490-5630	2,725	98,25	0,207	13,07	1,857	6,575	2500	2,29	2,44	355	1273	918	0,165
VIII	5800-5860	1,575	100	0,197	7,96	1,15	4,18	1800	2,3	2,31	234	1338	11	0,189
QD	5860-5900	0,75	101	0,195	3,48	0,64	2,38	1175	2,3	2,16	133	1354	1200	0,207


gedən prosesləri, regional və lokal tektonik hərəkətləri, müxtəlif dizyunkтив pozulmaları daha aydın seçmək olur. Bu sxemdə həm strukturların ayrılması, həm də dərinlik qırılmalarının izlənilməsi çox səciyyəvi ayrılr. Eyni zamanda, bu sxemdən dərin quyuların qazılması zamanı qazima parametrlərinin



**Səkil 1. Bulla-dəniz sahəsi 78 sayılı quyu kəsilişində anomal yüksək məsamə təzyiqinin təyini - stratiqrafik qrafikləri**



**Səkil 2. Bulla-dəniz sahəsi 78 sayılı quyu kəsilişində məsamə və faktiki hidrostatik təzyiq qradiyentlərinin asılılıq qrafikləri**



**Şəkil 3. Səngəçal-Duvanni-Xərə-Zirə adası – Bulla-dəniz sahələrində anomali yüksək məsəmə təzyiqinin üst sərhədinin sahələr üzrə dəyişməsi**

düzgün seçilməsi üçün də istifadə edilə bilər.

Sxemdən göründüyü kimi AYMT-nin üst sərhədinin sahələr üzrə paylanması geotektonik zonalarla uyğunluq təşkil edir. Aparılmış analizlər göstərir ki, regional miqyasda xarakterik tektonik zonalarda AYMT-nin üst sərhədi ətraf sahələrə nisbətən kəsişidə daha yüksək qiymətlərlə qeydə alınır. Məsələn, tektonik zonalara uyğun olaraq AYMT-nin ən aşağı sərhədi Səngəçal - Duvanni-dəniz strukturlarının qalxm zonalarına uyğun gələrək 1700-2200 m arasında dəyişir.

Səngəçal - Duvanni - Xərə-Zirə adası – Bulla-dəniz strukturlarında AYMT-nin üst sərhədinin

formalaşma və paylanma xüsusiyyətlərinin analizi bir çox məsələləri ortaya çıxarmışdır. Onu da qeyd edək ki, burada yerləşən strukturların hipso- və stratigrafik şəraiti bir-birinə çox yaxındır. Tədqiqat sahələrində lay təzyiqlərinin formalaşma və paylanma xüsusiyyətlərini araşdırıqdə məlum olur ki, burada əsas rolu struktur-tektonik və litofasiyal amillər oynayır. AYMT-nin üst sərhədinin sahədə vəziyyətinin dəyişməsinə eyni zamanda struktur qalxmaların böyümə sürəti də təsir göstərir. Bu strukturların yüksək sürətlə böyüməsi, yüksək məsəmə enerjisinin yuxarıda yatan laylara keçməsinə şərait yaratır. Onun üst sərhədinin (tavanının) qalxması strukturların tağ hissələrində müşahidə edilir. Keçid sakit sahələrdə qalıq lay təzyiqinin qiymətləri nisbətən aşağıdır, lakin qapalı və parçalanmış sahələrdə isə bunun qiymətlərinin yüksək olduğu müşahidə edilir. Burada yüksək lay təzyiqinin qiymətləri dərinlik artıqca daha da böyükür. Hidrostatik təzyiq azaldıqca geostatik təzyiq artır ki, bu da regional quruluşda lokal faktor kimi

vacib rol oynayır.

Cökəmə örtük qatlarının gərginlik vəziyyətini aydınlaşdırmaq üçün onun fiziki kəmiyyətlərdən, toplanmış kompleks QGT materiallarından və metodik nəticələrdən istifadə olunaraq 5000-6000 m hipsometrik dərinliklər üzrə sahə boyu AYMT-nin paylanması sxemləri tərtib edilmişdir (*Şəkil 4, 5*).

Struktur sxemlərin müqayisəli təhlilləri göstərir ki, burada anomali yüksək məsəmə təzyiqi nəinki litofasiyal tərkibdən, hətta strukturların özlərinin xarakterik geotektonik xüsusiyyətlərindən asılı olaraq sahə və kəsiliş üzrə kəskin dəyişir. Onun qiymətləri struktur zonalar üzrə mərkəz hissədə dəha yüksəkdir.

Sxematik xəritələrdən görünür ki, dərinliklərdən asılı olaraq yüksək məsamə təzyiqinin qiymətləri qanuna uyğun şəkildə artır. Belə ki, sahələr üzrə 5000 m dərinliklərdə AYMT-nin ən kiçik qiyməti 630 atm, ən böyük qiyməti 1080 atm, 6000 m dərinliklərdə ən kiçik qiyməti 790 atm, ən böyük qiyməti 1255 atm-ə çatır.

AYMT-nin lokal və regional miqyasda tədqiqi

onun ayrı-ayrı tektonik bloklarda müxtəlif qiymətlərlə dəyişdiyini, təzyiq qradiyentlərinin isə yüksək olduğunu göstərmişdir. Daha dərin qatlarda 5000-6000 m qalıq lay təzyiqini araşdırıldığda, onun paylanmasıın tektonik zonaların istiqaməti ilə konfiqurasiya baxımından uyğun gəldiyi aydın görünür. Bu əlamət 5000 m dərinlik kəsilişi üzrə qurulmuş anomali məsamə təzyiqinin paylanması sxemində daha aydın müştəhid olunur. Burada struktur-tektonik zonalar AYMT-nin paylanması zo-naları ilə uyğunluq təşkil edir.


### NƏTİCƏ

Kompleks QGT materiallarına görə AYMT təyini üsullarına əsasən tədqiqat sahəsinin çökəmə örtük qatlının gərginlik vəziyyətini aydınlaşdırmaq üçün anomali yüksək məsamə təzyiqi təyin edilmiş, hipsometrik kəsilişlər üzrə sahə boyu paylanması sxemləri tərtib edilmişdir.

Tədqiqat sahəsində yerləşən strukturlar geotektonik və litofasiyal xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyindən, dərinlik kəsilişlərində AYMT zonasının üst sərhədi və sahələr üzrə paylanan qiymətləri də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.


AYMT-nin üst sərhədinin sahələr üzrə paylanması geotektonik zonalarla uyğunluq təşkil edir. Onun qradiyent qiymətləri struktur zonalar üzrə mərkəz hissədə daha yüksəkdir.

Tədqiqat sahəsində kompleks QGT məlumatlarına əsasən AYMT-



**Şəkil 4. Səngəçal-Duvanni - Xərə-Zirə adası – Bulla-dəniz sahələrində 5000 m hipsometrik dərinlik kəsilişlərində anomali yüksək məsamə təzyiqinin paylanması**

## ƏDƏBİYYAT



**Səkil 5. Səngəçal-Duvanni - Xərə-Zirə adası - Bulla-dəniz sahələrində 6000 m. hipsometrik dərinlik kəsilişlərində anomal yüksək məsamə təzyiqinin paylanması**

nin sahə və kəsiliş üzrə paylanma xüsusiyyətlərinin öyrənilməsi zamanı əldə olunmuş nəticələr, tərtib olunmuş struktur sxem və qrafiklər burada aparılacaq geoloji, geofiziki planalma layihələrinin düzgün yerinə yetirilməsində, dərin qatların maneəsiz qazılması və quyu qazıma parametrlərinin düzgün seçilməsində böyük əhəmiyyətə malikdir.

1. Керимов К.М. Прогнозирование зон АВПД и нефтегазоносности больших глубин по геофизическим данным. Баку. 1990. 112 с.
2. Александров Б.Л. Аномально-высокие пластовые давления в нефтегазоносных бассейнах. М.: Недра, 1987, 216 с.
3. Рахманов Р.Р., Касумов К.А., Дергунов Э.Н. Изучение аномально высоких пластовых давлений методами промысловой геофизики на месторождениях Азербайджана // АзНИИНТИ. Баку: 1976, 36 с.
4. İsgəndərov M.M. "Bakı arxipelağı yataqlarında (Səngəçal – Bulla-dəniz antiklinal qurşağı üzrə) mədən-geofiziki məlumatları əsasında anomal yüksək lay və məsamə təzyiqinin sahə üzrə paylanması xüsusüyyətlərinin öyrənilməsi" mövzusu üzrə hesabat. Bakı, 2020. NQETLİ-nin fondu, 112 səh.

**H.I.Shakarov, A.I.Xuduzade, M.M.Isgandarov, J.S.Abbasov, A.H.Abuzarova, Y.H.Kerimova**  
**STUDY OF PECULIARITIES OF THE DISTRIBUTION OF ABNORMALLY HIGH PORE PRESSURE ACCORDING TO WELL LOGGING DATA**  
*(the case study of Sangachaly-Duvanny-Kharya-Zira adasy - Bulla-deniz areas)*

### ABSTRACT

The article discusses methods for assessing anomalously high pore pressure in the sections of wells of the Sangachaly - Duvanny - Kharya-Zira adasy - Bulla-deniz fields and the features of its distribution over the area. Based on well logging data, the pore pressure was estimated and analyzed in accordance with the stratigraphic section. Further, in the studied areas, the features of the change in the upper boundary (top) of anomalously high pore pressure, as well as the nature of its distribution over hypsometric depths, were studied.

The study of the area of natural stress on a local and regional scale showed that in individual tectonic blocks it changes in different ways, and the pressure gradients have high values. It was found that in deeper layers (5000-6000 m), the distribution of residual reservoir pressure in configuration coincides with the direction of tectonic zones.

**Х.И.Шакаров, А.И.Худузаде, М.М.Искендеров, Дж.С.Аббасов,**

**А.Г.Абузарова, Е.Г.Керимова**

**ИЗУЧЕНИЕ ОСОБЕННОСТЕЙ РАСПРЕДЕЛЕНИЯ АНОМАЛЬНО ВЫСОКОГО ПОРОВОГО ДАВЛЕНИЯ ПО ДАННЫМ ГЕОФИЗИЧЕСКИХ ИССЛЕДОВАНИЙ СКВАЖИН**

*(на примере площадей Сангачалы-Дуванный-Харя-Зиря адасы – Булла-море)*

### АННОТАЦИЯ

В статье рассмотрены способы оценки аномально высокого порового давления в разрезах скважин месторождений Сангачалы - Дуванный - Харя-Зиря адасы – Булла-море и особенности его распределения по площади. На основе данных геофизических исследований скважин выполнена оценка порового давления и проведен анализ в соответствии со стратиграфическим разрезом. Далее, на исследуемых площадях изучены особенности изменения верхней границы (кровли) аномально высокого порового давления, а также характер его распределения по гипсометрическим глубинам.

Изучение области естественного напряжения в локальном и региональном масштабе показало, что в отдельных тектонических блоках она изменяется по разному, а градиенты давления имеют высокие значения. Установлено, что в более глубоких слоях (5000-6000 м) распределение остаточного пластового давления по конфигурации совпадает с направлением тектонических зон.